

Üç Öpüş

Əzizə Cəfərzadə

© Əzizə Cəfərzadə. Anamın Nağılları. 1982.

Dəvələr karvani döngə gedəndə, qaturin dirnaq saldıçı, quşun uçsa qanaq saldıçı bir ölkə var idi. Bu ölkənin qanı qannan yuyan, dindirəndə qan-qandan başqa bir şey bilməyən, dilində də “cəllad” çağırmaqdan başqa sözü olmayan bir padşahı var idi. Adamların bu yerlərdə üzü gülməz, gözü-könlü açılmazdı. Dəryalar, mürəkkəb meşələr, qələm, mollalar yazdıqca dərdi vardı elin. Bu zalim padşah çox binamus adam idi, elin qızını-gəlinini, xalqın kəbinli arvadını evindən çəkib aparmaqdan utanmazdı, abır-həya bilməzdi.

Bu şəhərdə bir odunçu vardı. Odunçunun bir qızı vardı. Suya deyərdi sən axma, mən axım, lələyə deyərdi sən boylanma mən boylanım. Saçı göllərimizin qarğısı, yanaqları küz alması, ceyran baxışlı, maral duruşlu... Qərəz təkcə ata-anası yox ha, bütün qonum-qonşu, el-camaat adı özündən gözəl, özü adından gözəl bir qızı zalim, həris padşahdan qoruyurdu. Güdən kölgələyir, yağışdan daldalayır, həris padşahın çıxmış gözündən qorğalayırıldı. Qız həftə demirdi, ay demirdi, gündə böyüyür, gündən-günə gözəlləşirdi.

Bir gün çuğul darğa carğana car çəkdi, kovxaya xəbər apardı... Qızın gözəlləyi dillərə düşdü. Əllər göyə qalxdı, allaha dua elədi ki, padşahın yadına düşməsin. Amma düşdü, nə düşdü... Aparıb özünə arvad eləsəydi, aparıb saraylarda halal kəbinli hərəm eləsəydi, bəlkə də heç kimi yandırmazdı. Amma odunçu qızı hara, padşaha hərəm oldu hara?!

Padşah zornan qızı çəkib apartdırıldı; üç-dörd ay gününü xoş keçirtdi. Genə qızdan bir mehribanlıq görsəydi, dərd yarı idi, bəlkə də şah onu, gözəlliynə görə sarayda saxlatdırıldı. Amma qız gecəli-gündüzlü gözlərinə güc verdi. Bahar buludu kimi doldu, yaz yaşışı kimi leysan tökdü. Dirnaqladı padşahın bəyəndiyi al yanaqlarını. Qaysaqladı zalimin xoşuna gələn dodaqlarını... Sərv dediyi qəddini bükdü, kaman dediyi qaşlarını yoldu. Qərəz qız özünü bor üsul biçdi ki, şahın ondan zəndeyi zəhləsi getdi. Qovdurdu saraydan, “aparıb qızı çölə buraxın” —dedi. Cəllad padşah belə dedi, amma nökərlərin qızı yazığı gəldi. Axı qız hamiləydi! Xəcalatindən ata evinə, qonum-qonşu üzünə qayıda bilməzdi. Guya bu işdə özü günahkarmış. Odu ki, nökərlər onu şəhərin qırığına aparıb boş, ala-uçuq bir daxma vardı, atdlar içində. Oldurmədilər, necə deyərlər, oldurməkdən betər elədilər. Qız bir gün qaldı, iki gün qaldı daxmada, amma adam ac qala bilməz, hamilə olduğunu özünü öldürə də bilmədi. Cırım-cındır bir çadra tapdı. Birtəhər büründü ki, görən tanımasın. Yiyəsiz görüb namərd gözünə ilişməsin, dilə-dişə düşməsin, əldən-ələ keçməsin, namusunu qorusun, bundan oyana. Qapı-qapı gəzdi, gündüz yiğdiğin gecə yedi, əlinə keçən ipdən-iplikdən corab toxudu, dəlləzəndə satdı, puluna yenə ip aldı,

yenə toxudu... Güzaranını düzəltməyə başladı... Hər gecə ağır yükün altında inləyirdi... Bir axşam başa düşdü ki, bar-həmlini yerə qoymaq vaxtıdı. Daha evdən çıxmadı. Körpəsi üçün tikib hazırladığı pal-paltarı səliqəynən yanına qoydu, yatağını sərib üstünə oturdu, üzünü çöllərə tutub istixarə elədi:

—Ay gözə görünməyən böyük tanrı, ucadan uca tanrı, yaratdığı yeri-göyü hər bir işi haça tanrı... Birini dövlətli, birini kasib eləyən tanrı, birini alşan imarətdə, birini xərabələr küncündə inlədən-sızıldadan tanrı!.. İndi saraylarda, dövlətli arvadı, şah hərəmi doğanda başının üstünü kəsdirirlər, arxasını mama, qənşərini maşı kəsdirir. Ciyinlərinin üstünü qohum-əqrəba kəsdirir. Əlinin altına çuvalnan un qoyurlar ki, əl bassın—xatası-bələsi getsin, salamat qurtarsın—unu füqaraya paylasınlar... Min nəzir-niyaz deyirlər. Pir-övliya çağırırlar. Mən isə bu nəm komada tək-tənhayam. Dərdimi anam da bilmir, hardayam, haçan gətirib bu xərabəyə atıblar—atam da bilmir. Bu gün dünyaya gələn balamın zalim atası da bilmir... Bircə pənahım sənsən... ey yeri-göyü, bütün canlı məxluqları yaradan allah, mənim balama sən özün kömək ol! Qoy o sağ-salamat dünyaya gəlsin, mənə oğul ver, ilahi! O mənim qisasımı alsın, mənim günahsız olduğum sənə əyandır. Mənim qanımı yerdə qoyma, ilahi! Oğlum qanımı yerdə qoymasın, əzablarına son, axır ver, allahım!

Qız bu duaları elədikcə ağrı bütün bədənini qovurdu, yaziq kimsəsiz gözəl huşunu itirdi, özündən getdi.

Elə bu vaxt evin düz divarı müşəqq olub aralandı, içindən üç gözəl pəri qız çıxdı. Elə bu vaxt da zahının bir-birinin dalınca üç oğlu oldu. Onlar cəld su qaynatdilar, qızılıgül iyilətdilər, özünə-gözünə güləb səpdilər. Çağaları yuyundurdular, gəlinin hazırladığı paltarı geyindirdilər. Əllərini nəyə vururdularsa dəyişirdi, çit ipək olurdu, ipək məxmər, məxmər kimxa olurdu, mis gümüş, gümüş qızılı çevrilirdi. Otağı gül ətri, güləb qoxusu başına götürmüştü. Pəri qızları tavana ip bağlayıb nənni asdilar, çağaları nənniyə qoydular. Amma bu pəri qızlarında hikmət vardı, onların birincisi təzə doğulan çağanın alnından öpsəydi—uşaq böyüyəndə ağıl dəryası bir insan, ağızından öpsəydi—böyüyəndə ya səsi gözəl, ya da canlı nəfəsi ölüyə can verən, gözəl danışmaq qabiliyyəti, üçüncüsü əlindən öpsəydi—uşaq böyüyəndə ya əvəzsiz qılinc vuran bir qəhrəman igid, ya gözəl işləmələr tikən, düzəldən sənətkar, rəssam, zərgər olardı... Hansı bəxtəvər uşağın başı üstünə bu üç pəri qızı gəlsəydi—biri öpərdi onu, biri bəxşeyiş verərdi yəni. Amma bu gün qəzadan qüdrət hər üçünün kimsəsiz anaya da, onun kimsəsiz-kimsənəsiz doğulan uşağına da rəhmi gəldi... Üçü də nənninin başına yiğişdilar. Birinci pəri qızı əvvəlcə doğulan uşağın alnından öpdü:

—Sənə ağılda-kamalda üstün gələn olmasın... Adını Çinçələbi qoymudum. Yaşını allah versin,—dedi.

İkinci pəri qızı əyildi ortancıl doğulan oğlan uşağını götürdü, incə bir təbəssümlə körpənin gül qoxuyan zərif dodaqlarından öpdü:

—Nəfəsi uğurlu, sözün kəsərli, dilin baldan şirin, ülgücdən iti, fikirdən yüyrək olsun. Adını Maçinçələbi qoymudum. Ömrün uzun olsun.

Pəri qızları güldülər:
—Çox demədik, çox olmadı?

—Yox, azdı, hələ azdı...

Onda üçüncü pəri qızı lap axırda doğulan oğlanı qaldırdı. Sağ əlinin düz ortasından öpdü:
—Azdışa çox olsun, əlinin üstə əl olmasın. Əlinin arxası yerə dəyməsin, titrəməsin,
hədəfinə bircə zərnə vursun. Mən də sənin adını Ağabağdad qoydum.

Zahi azacıq özünə gəlmışdı deyin, bütün bunları eşidirdi. Pəri qızları gedəndə bir də
zahının üzünə güləb səpdilər, gəldikləri kimi də səssizcə divarın dalında qeyb oldular,
divar yenə də dübbədüz oldu.

Bir az keçdi, ana lap yaxşı-yaxşı özünə gəldi, dərin yuxudan ayılan təki elə bil heç canında
ağrı-acı olmamışdı, gözlərini açıb otağına göz gəzdirdi. Əvvəl onu heyran qoyan güləb ətri
oldu, evi başına götürmüştü bu ətir. Sonra da evin səliqə-sahmanına baxdı, üstündəki
yorğanın üzü zərxara, altındakı döşəyin üzü məxmər. Beşik də qiymətli ipəklərdən
düzəlib. Ağr-ağır yerindən qalxdı, əşyalarına göz gəzdirdi, qabları da dəyişmişdi.
Gümüşdən idi, başının altında bir sixma pul vardı. Gəlin heyrətdən donub qaldı: "bu nə
işdir, yoxsa məni genə də o bərbad saraya aparıblar, yox, ev həmindi... Mən elə bilirdim
həmin pəri qızlarını yuxuda görmüşəm. Yox elə deyil." Beşiyə baxdı, üç ayuzlü bala gördü.
Sevincindən bütün vücudu əsdi, döşlərinin ucu gizildədi. Damarlarından məməsinə süd
axdı, beşiyinin üstünə əyilib körpələrinə həyat dadızdırıldı—süd verdi.

Yazlıq ana bir tərəfdən sağ-salamat qurtardığına, balaların sağlam, buz baltası kimi
olmasına sevindi, o biri yandan üç körpəni necə saxlayacağını düşünürdü. Düzdü, innən
belə o çörək dərdi, pul dərdi çəkməyəcəkdi. Uşaqlar əmrəzəyə gələnəcən pəri qızlarının
qoyub getdikləri çatardı. Amma necə də olsa üç uşaq, bir ana... Qərəz nağıl dili yüyrək
olar, uşaqlar aynan-ilnən deyil, günən, həftəyən böyüyürdü. Uşaqlar yeddi yaşa çatanda
ana onları aparıb məhəllə mollaxanasına qoydu ki, oxusunlar çox zəki idilər. Heç bir il
çəkməmiş üçü də qurəni tamamlayıb qatlayıb qoydular ciblərinə. Molla analarına dedi:
—Bacı, bunlardan molla olmayacaq, oxuduqları bəsdi, amma yaxşı sənətkar olarlar. Sən
apar bunları qoy usta yanına.

Ana evinə qayıtdı, oğlanlarını başına yığıb məsləhətləşməyə başladı.

Çinçələbi dedi:
—Ana, mən həkim olmaq istəyirəm. Bilirsənmi, elə yolumnan gedəndə ayağımızın
altındaki bütün otlar, çəməndəki gullər-ciçəklər məniyinən dil olub danışırlar, deyirlər ki,
mən filan dərdin dərmaniyam... mən filan bəlanın şəfəsiyam.
Ana dedi:
—Nə eybi var. Yaxşı sənətdi. Sabahnan aparıb səni Əttar Yusifə şəyird verrəm.

Maçinçələbi dedi:

—Can ana, mən xanəndə olmaq istəyirəm. Bax tək qaldım, adam içində oldum təfovutu yoxdu, elə bil ürəyimin içində kimdisə oturub, elə hey mahni oxuyur. Çalıb-çağırıır...

Anası gülümsümüş dedi:

—Nə deyirəm ki, oğul?! Mən özüm də fikir vermişəm, səsin var. Xanəndəlik də gözəl sənətdi. Atalar dediyi kimi xanəndənin meyli xeyrədi, toyadı. Xeyirli olsun. Bəs sən, bala?

Ağabağdad utancaqlıqla dilləndi:

—Bilmirəm, anal! Amma mən çoxlu buğda əkmək istəyirəm, dünyada ac qalan olmasın.

Lap yaxşı, mənim balalarım. Haminızın işi uğurlu olsun.

Səhər ana uşaqlarını yanına salıb Çinçələbini dükandakı əttar dükənинə, Maçinçələbini xanəndə yanına, Ağabağdadı da qonşu kənddə əmisi vardi, onun yanına aparıb qoydu. Bərk-bərk tapşırıdı ki, balalarım ustadınızdan muğayat olun, ulular deyib ki, “ustadına kam baxanın gözlərinə qan damar.” Nə sənət öyrəndiniz əməlli öyrənin.

Bəli... Nağıl dili yüyrək olar, könül kimi tələsər. Gün keçdi, ay dolandı, uşaqlar öyrənmək istədikləri sənətləri bircə-bircə, dərindən-dərinə öyrəndilər, bütün sırlarınə vaqif oldular. Qayıdır gəldilər analarının yanına dedilər: “Day bəsdi, bu vaxtacan sən bizi saxlamışan, ev dolandırmışan, bundan belə day növbət bizimdi. Sən otur, istirahət elə!”

Ana oğlanlarının boyuna, əl qabiliyyətinə baxıb fərəhlənirdi. Allahın verdiyindən tapıb yeyirdilər. Heç kimə minnətləri yox idi. Oğlanlar öz sənətləri ilə el-camaat arasında bir şöhrət qazanmışdır ki, day nə deyim. Çinçələbi mahir həkim idi, Maçinçələbi bütün el-oba toylarının yaraşığı, bilici xanəndəydi. Ağabağdad da hər nə toxum əkirdi yerə, birəmin bəhər verirdi. Əli dəyən toxum qızılıa çevrilirdi. Özü də nə yetirib-bitirirdisə aca-yalavaca paylayırdı. Kənddə-kəsəkdə bir ac, bir fuğara eşitdimi, day gecəni sübhəcən gözünü yuma bilmirdi. Ta gərək gedib onu tapayıdı, ehtiyacını öyrənəydi, köməyini də eləyəydi, ondan o yana rahatlıq, dinclik tapardı.

Günlərin birində xəbər çıxdı ki, bəs padşah Çinmaçın sultanının qızını aşıqlayıb, elçi düşüb, nişan taxıb. Özünə toy elədiyi yerdə qolları qıçları quruyub, qulaqları da kar olub. Öz həkimləri bir iş görə bilmir, cadugər, pitikçi, rəmmal, kitababaxan, tasquran, falçı qalmayıb tökülb gəlib saraya, heç bir əlac eləyə bilmiyib. Vəzir car çəkdirib ki, kim gəlib padşahi bu bəlalardan xilas eləsə, onu dünya malından qəni eləyəcək. Uzaq-uzaq ölkələrdən də həkimlər, təbiblər gətirdilər, əlac eləyən olmayıb. Qərəz bir gün bu xəbəri ana da eşitdi. Oğlanlarına dedi:

—O padşahdı, biz rəiyyət. Gedin saraya, balalarım, əlinizin suyunu padşaha göstərin, qoy görsün ki, şahın da rəiyyətə işi düşər. Qoy görsün ki, rəiyyət padşahdan xoş tinnətdi,

rəhmlidi, aqildi. Amma məbadə-məbadə pul-pənə alasız ha!... Südümü sizə haram elərəm. Bizə sarayın bircə axcası da gərək deyil.

Oğlanlar analarının əlindən öpdülər, Maçinçələbi dedi:

— Çinçələbi!

— Nə deyirsən, Maçinçələbi?

— Yapış Ağabağdad qardaşın əlindən, yolumuz sarayadı.

Qardaşlar əl-ələ verib saraya gəldilər. Gördülər bəli, burda mərəkədi. Şah taxtin üstündə quru ağaç kötüyü kimi uzanıb ufuldayır. Sarayın qabağında bir dəstə cadugər, pitikçi, rəmmal, falçı, arahəkimi yiğilib. Dərman qaynadan kim, cadu yanan kim, rəml atan kim, tas qurub fala baxan kim...

Qardaşlar vəzirin yanına gedib niyyətlərini ona açdilar. Vəzir oğlanları ağılbənd adamlara oxşadıb, razılıq verdi, həyətdən bütün cadu-pitikçiləri çıxardılar. Qardaşlar padşahın taxtına yaxın gəldilər. Maçinçələbi dedi:

— Çinçələbi!

— Nə deyirsən, Maçinçələbi?

— Növbə sənində.

Çinçələbi xəstəni yoxladı, baxdı, sonra da özüylə gətidiyi dərmanlardan padşahın ayaqlarına, əllərinə, bütün bədəninə sürtdü. O saatdaca padşah qalxıb oturdu, ayaqları, bədəni dübbədüz, əvvəlki kimi oldu, amma nə əlləri işlədi, nə qulaqları eşitdi. Onda Çinçələbi üzünü ortancıl qardaşa tutdu, dedi:

— Maçinçələbi!

— Nə deyirsən, Çinçələbi?

— Növbə sənində qardaş!

Maçinçələbi tütəyini çıxardıb bir hava çalmağa başladı, sonra əlini qulağının dibinə qoyub oxudu, nə oxudu? Daşlar dilə gəldi, ağaclar yarpaq açdı, quşlar fəğanını kəsdi. Çöldə mal-qara ağızını yemindən çəkdi. Padşahın top atılsa eşitməyən qulaqları açıldı, huş-guşnan oğlanın mahnisına qulaq verdi. Sevincindən gözleri yaşırdı, nə olar? Olanda, olur da!.. Zalimin da ağladığı gün olur...

Amma qulaqları açıldı, əlləri qoynunda bükülü qaldı. Onda ortancıl qardaş dilləndi.

— Çinçələbi!

— Nə deyirsən, Maçinçələbi?

Yapış Ağabağdad qardaşın əlindən, növbə onundu.

Bəli, böyük qardaş kiçik qaraşın əlindən tutub onu lap xəstənin yanına gətirdi. Ağabağdad xeyli baxıb fikirləşdi, birdən üzünü vəzirə tutub dedi:

— Şəhərdə nə ki ac yalavac var, əmr ver yiğilsin şahlıq xəzinəsinin qənşərinə.

Ağabağdad dediyini elədilər. Onda oğlan padşahın tərpənməz qolundan tutdu, onu xəzinənin yanına gətirdi, xəzinədən bir sıxma qızıl götürüb verdi padşahın əlinə, sonra da füqaradan birini işaretə ilə irəli çağırıldı.

Köməkləşib padşahnan birlikdə qızılı tökdülər fəqirin əlinə. Aha, padşah gördü ki, deyəsən biləyinə istilik gəlir. Hə, hə-hə... hər sıxmaynan padşahın əli açıldıqca payyığanın, ac-yalavacın sayı azalırdı. Belə-belə... fağır şəhərdən qurtaranda padşahın əli tamam-kamal açıldı. Hamısı sevincək saraya qayıtdı. Padşah dedi:

—Oğlanlar, istəyin, məndən nə istəyirsiz. Nə desəz, yerinə yetəcək.

—Ey padşah, bizim heç bir istəyimiz yoxdur, özümüzçün, amma sən öz gözünlə gördün ki, ölkəndə nə qədər ac-yalavac var. Cəhd elə bir də olmasın.

Padşah öz-özünə fikirləşdi ki, yaxşı oldu, gözəl səsi olan bu oğlanın burda olmağıynan toyum da sən keçər. Əmr verdi, oğlanların qənşərinə ən ləziz yeməklər qoyuldu, yarımcıq qalmış toy təzədən vurulmağa başladı. Oğlanlar da oturub çalıb-oynayana, oxuyana tamaşa eləyirdilər. Birdən nökərlərdən biri Maçinçələbiyə bir parça kağız gətirib verdi. Maçinçələbi kağızı açdı, gördü ki, anası yazıb. Özü də bütün mən sizə bayaqdan danışdığım mətləbləri başa salıb ki, bəs padşah sizin doğmaca atanızdı. Maçinçələbi kağızı oxuyub qurtaran kimi qardaşına səsləndi:

—Çinçələbi!

—Nə deyirsən, Maçinçələbi!

—Yapış Ağabağdad qardaşımızın əlindən, şah babamızın toyudu.

Sonra məktubu heyrətə gəlmış padşaha uzatdı. Onlar əl-ələ tutub saraydan çıxmaq istəyəndə padşah da məsələdən hali oldu. Hökmdar bildi ki, bu gözəl oğlanlar onun rəiyət qızından olan oğlanları ki, bir zaman analarını uçuq daxmaya atdırılmışdı.

Hövlank yerindən qalxıb oğlanlara sari cumdu:

—Dayanın, oğlanlarım, dayanın. Gəlin, innən belə birlikdə yaşayaq.

Çinçələbi dedi:

—Yox, ey padşah! Rəiyyətdən padşaha boyunduruq yoldaşı olmaz! Anamız bizi bu el-oba üçün böyüdüb. Biz də nə qədər canımız da can var, el-camaatımızın qulluğunda duracayıq. Sən sağ, biz salamat!

Oğlanlar oradan çıxbı birbaşa analarının yanına gəldilər, əlindən öpüb qulluğunda dayandılar. Onlar xoş gün görüb yerə köçdülər, siz də yüz yaşayın, ağ günlər görün, ağıbəxt olun, mənim balalarım!

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülviiyə Məmmədova

AZERİ.orga qoyuldu: yanvar, 2004